

Cənubi Koreyada ineqra-siya olunmuş STEAM tədrisi yüksək texnologiyaya əsaslanan, cəmiyyət üçün keyfiyyətli işçi qüvvəsi və sadalı vətəndaşlar hazırlamaq məqsədi daşıyan bir təhsil yanaşmasıdır. Bu ölkənin STEAM təhsili üç komponenti - yaradıcı dizayn, emosional toxunma, konvergensiya və məzmunun integrasiyası məsələlərini özündə əks etdirir. Cənubi Koreya şagirdləri PISA (Programme for International Student Assessment), TIMSS (Trends in International Mathematics and Science Study), PIRLS (The Progress in International Reading Literacy Study) kimi beynəlxalq qiyamətləndirmə programlarında oxu, riyaziyyat və dəqiq elmlər üzrə ilk onluqda qərarlırlar.



STEAM

Cənubi Koreyada

Cənubi Koreyada STEAM təhsili keçid

Cənubi Koreyada STEAM təhsili mexanizminin artırılması 2011-ci ildən start verilib. Ölkənin Təhsil Nazirliyi elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyat təhsilinin integrasiyasının təşviqini özündə əks etdirir. “Cənubi Koreyada STEAM tədrisi üzrə görüləcək işlər planının hazırlanması” senedində dərc edib. Həmin dövrdən ölkənin dövlət müəssisələri üçün aşağıdakı bir neçə təhsil layihəsi reallaşdırılıb: 2014-cü ildə “Koreya STEAM təhsilinin statusu üçün layihə”, 2015-ci ildə “Koreyada STEAM tədrisinin effekti”, 2014-2019-cu illəri əhatə edən “Robotlar və sənəi intellekt üçün STEAM tədris materiallarının hazırlanması”, 2020-ci ildə “Koreyada K-12 STEAM təhsilinin tədqiqi”.

Son 10 ildə Cənubi Koreyada STEAM təhsili üzrə yenilikçi pedaqoji deyişikliklər, dəqiq desək, tədris metodikasının və tədris metodlarının tekniləşdirilməsi, STEAM tədris edən müəllimlərin ixtisas artırılması, müəllim şəbəkəsinin və əməkdaşlığının genişləndirilmesi, məktəbdən könar müəssisələr, universitet və şirkətlərə aktiv əməkdaşlıq və təhsil resurslarının təcrübənin genişləndirilməsi üzrə işlər həyata keçirilir. Aparılan tədqiqatlar müəyyən edib ki, müəllimlərin peşəkar inkişafı kursları onların təşəbbüsünün tanınmasını və STEAM tədrisi öyrətmə inanımı artırır. Bu dövr ərzində Cənubi Koreya hökuməti STEAM tədrisinin təşviqi məqsədilə müxtəlif marsırtular vasitəsilə əhəmiyyətli təhsil büdcəsi ayrırb.

STEAM tədrisinin inkişafının ilkin mərhələsində KOFAC (Koreya Elm və Yaradıcılığın İnkışafı Fondu) mərkəzi hökumətinin rolü böyük olub. STEAM təşəbbüsleri hökumətin özündə dövlət tərəfindən maliyyələşdirir, tədris programlarının işlənməsi və s. kimi strateji planlar vasitəsilə həyata keçirilir.

STEAM məktəbəqədər təhsil müəssisələrində

Məktəbəqədər təhsil müəssisələri kontekstində STEAM texnologiya, mühəndislik, incəsənət və riyaziyyat elementlərini birləşdirən təhsil metodudur və burada yeni keşflər baxımından incəsənətin rolü xüsuslu vurğulanır. Uşaqlara ilkin STEAM sahələrində istifadə edərək kaş etmək, aşardırmak, soruşmaq və yaratmaq imkanları verilir. Bu məqsədlə məktəbəqədər təhsil müəssisələrində çalışın müəllimlər əsas iki vasitədən - tədris materialları və mühəndidən istifadə edirlər.

Cənubi Koreyadakı məktəbəqədər təhsil müəssisələri üç növdən ibarətdir: hökumət tərəfindən idarə olunan milli uşaq bağçaları, yerli hökumət tərəfindən

idarə olunan dövlət uşaq bağçaları və mülki sektor tərəfindən idarə olunan özel bağçalar. 3-5 yaş arasında olan uşaqların təhsil aldığı bütün dövlət uşaq bağçaları dersden sonra zənginləşdirmə proqramları təklif edir və bu proqramlar hökumət tərəfindən tam olaraq subsidiyalasdırılır. Hər bir program sadalılıq və hesablama bacarıqlarının inkişafını təmin, ardınca müsələ və incəsənət və ya STEAM proqramı təklif edir. Uşaq elementləri rəng, forma və səs kimi unikal xüsusiyyətlərə əsasən çeşidləməyi öyrənir, dünən hər yerində sənət üslubları, texnikaları və rəssamları haqqında məlumat əldə edir, riyaziyyat, oxuma və digər bacarıqlara yiyələmərlər. Azyaşlılırlarla sosial bacarıqları öyrətmək üçün robotlar sinadən keçirilir.

Dövlət məktəbəqədər təhsil müəssisəsi olan Seul Kyundong uşaq bağçasında körpələr fəal STEAM bacarıqlarına yiyələnir, müxtəlif blok və oyuncaq dəstlərindən yeni qurğular düzəltməsyə can atr, simif robotu olan “Genibo” ilə oynayırlar, kosmik gəmi hazırlayırlar. Burada valideynlər uşaqların zənginləşdirmə dərslərində və onların öyrənməsində müəllimlərlə bir yerde fəal iştirak edirlər.

Cənubi Koreyada ingilis dilində fəaliyyət göstərən beynəlxalq məktəblər mövcuddur. Bu məktəblərin uşaq bağçaları aktiv STEAM hazırlığı tətbiq etməkdədir. Azyaşlı uşaqlara STEAM dərsləri təklif edən müəssisələrdən biri də Dvayıt Seul Beynəlxalq Məktəbinin Yay Akademiyasıdır. Yay STEAM Akademiyası uşaqları sorguya əsaslanan öyrənmə yaradıb. Bu dövr ərzində Cənubi Koreya hökuməti STEAM tədrisinin təşviqi məqsədilə müxtəlif marsırtular vasitəsilə əhəmiyyətli təhsil büdcəsi ayrırb.

STEAM tədrisinin inkişafının ilkin mərhələsində KOFAC (Koreya Elm və Yaradıcılığın İnkışafı Fondu) mərkəzi hökumətinin rolü böyük olub. STEAM təşəbbüsleri hökumətin özündə dövlət tərəfindən maliyyələşdirir, tədris programlarının işlənməsi və s. kimi strateji planlar vasitəsilə həyata keçirilir.

STEAM məktəblərdə

Cənubi Koreya məktəblərində STEM/STEAM təhsilini dəstəkləmək üçün kurikulumun hazırlanması, müəllimlərin peşəkar inkişafı, öyrənmə mühitlərinin yaradılması, şagirdlərin öyrənmə fealiyyətləri və qeyri-formal kontekstlərdə təhsili üzrə geniş spektrli tədqiqatlar aparılıb. Kurikulumun əsərə golmosunda əsas iş KOFAC-in üzərinə düşüb. Həmin kurikulumda əsasən STEAM təhsili Koreyada aparıcı deyişikliklər və innovasiyalar, eləcə də galəcək nəsillərin əsas soristərinin inkişafı üçün təmel kimi vurğulanır. Koreyada STEM təhsilinin müəllim xüsusiyyəti onun elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyat (STEAM) elmləri vasitəsilə integrasiya olunmuş və fənlər-arası yanışmalara diqqət yetirənədir. Məktəb təhsilində təbiət elmləri, riyaziyyat və informatica şagirdləri rəqəmsal transformasiyanın yaradıldığı cəmiyyətdəki sürətli deyişikliklərə hazırlamaq üçün əsas fənlər olaraq qəbul edilib.

Cənubi Koreyadakı məktəbəqədər təhsil müəssisələri üç növdən ibarətdir: hökumət tərəfindən idarə olunan milli uşaq bağçaları, yerli hökumət tərəfindən



Orta təhsil müəssisələrində K-12 təhsil sistemi 6-3-3 modelini temsil edir: ibtidai (1-6-ci siniflər), orta (7-9-cu siniflər) və yuxarı (10-12-ci siniflər). İbtidai və orta təhsil icbari sayılır. STEAM fəndi fənləri hər bir şagird üçün mütləqdir. Orta məktəblərde tətbiq olunan STEAM tədrisini robototexnika, texnologiya, sənəi intellekt, məsnən öyrənməsi, əşyaların interneti, hesablama, kodlaşdırma və s. haqqında çox zəngin məzmun və fealiyyətlər daxildir.

Koreya məktəblərində texnologiya dərsləri son yarım əsrda çox inkişaf etmişdir. Əvvəllər ağac, metal, elektrik komponentlərinə və digər tikiñi materiallarına müraciət olunurdu. 90-ci illərdən başlayaraq texnologiya fənninin məzmununa mühəndislik elmi və kompüter istifadəsi daxil edilib. Bir çox ineqrasiya olunmuş STEAM təhsil programlarında texnologiya və mühəndislikdə dizayn təcrübələri getidicə dənəxox vurgulanır. Dərslərdə qrup şəklində işləmək şagirdlərdə əməkdaşlıq və öz-özüne öyrənmə, ünsiyyət bacarıqları, düzəldərək öyrənmə motivasiyası kimi telim nəticələrinə gotirib çıxarır. Texnologiya dərslərinin məqsədləri şagirdlərə əcnəbilik bilik, problemləri effektiv həll etmə, əməkdaşlıq bacarıqları və daxili motivasiyanı inkişaf etdirməkden ibarətdir.

Cənubi Koreyada STEAM sahələrindən, yəni məktəblərdəki bütün fənlərdə ideyaları birləşdirərək yenilikçi mütəfəkkirler yetişdirmək ideyası ilə “konvergensiya təhsili” termini yaradıb və integrasiya olunmuş STEAM təhsil təşəbbüsü istinad etmək üçün istifadə edilir. Bu yanaşma şagirdlərdə problem-lərin həllində iştirak edən bilikləri, tənqid və analitik düşünmə kimi idrak bacarıqlarını inkişaf etdirməyə kömək edir. Konvergensiya fənlərərəsi və ya multi-

dissiplinlər düşüncə ilə formallaşan yeni ideyaların və ya məhsulların yaradılmasına addır. Beləliklə, STEAM təhsilinin əsas məqsədi “konvergensiya istedadları” inkişaf etdirməkdir.

STEAM ali təhsildə

Cənubi Koreyada STEM ali təhsil öncəsi təhsil zamanı daha çox mühəndisliyi tətbiq etməlidir. Mühəndislik problemlərin həlli və innovasiya ilə bir-başa möşğül olur, hər bir ölkənin gündəmində yüksək prioritetləri olan iki mövzu - yüksək keyfiyyətli, integrasiya olunmuş telim və materialların yaradılması, həbelə cəmiyyətin böyük çağırışları ilə bağlı problemlərin öyrənilməsinin mərkəzində yerləşdirilməsi kimi məsələləri özündə əks etdirir.

Cənubi Koreya bir çox texnoloji yenilikləri ilə müşahidür. Ölkə iqtisadiyyatı Samsung telefonundan təmtəs Kia-nın coxsayılı modellərinə qədər bir çox uğurlu mühəndislik nümunələri əsasında qurulub. Bunu nəzərə alaraq, Cənubi Koreyada mühəndislik təhsili almaq həyati dənəxox və böyük fösələrdən biri kimi dəyişdirilir. Dünənəcə meşhur STEM/STEAM yönümlü ixtisaslar təklif edən Cənubi Koreya ali məktəblərindən Koreya Qabaqcıl Elm və Texnologiya İnstitutunu, Koreya, Seul Milli Elm və Texnologiya, Hanyang, Sungyunkwan, Yonsei, Pohang Elm və Texnologiya, Pusan Milli və s. universitetlərini qeyd etmək olar.

Cənubi Koreya təhsilə çox ciddi ya-naşan ölkələrdəndir. Eyni zamanda Böyük Britaniya, ABŞ, Kanada və digər Avropa ölkələri ilə müqayisədə təhsil təşəbbüsü istinad etmək üçün istifadə edilir. Bu yanaşma şagirdlərdə problem-lərin həllində iştirak edən bilikləri, tənqid və analitik düşünmə kimi idrak bacarıqlarını inkişaf etdirməyə kömək edir. Cənubi Koreya hökuməti tələbə vəzifələrini qeyd etmək olar. Cənubi Koreya təhsilə çox ciddi ya-naşan ölkələrdəndir. Eyni zamanda Böyük Britaniya, ABŞ, Kanada və digər Avropa ölkələri ilə müqayisədə təhsil təşəbbüsi istinad etmək üçün istifadə edilir. Bu yanaşma şagirdlərdə problem-lərin həllində iştirak edən bilikləri, tənqid və analitik düşünmə kimi idrak bacarıqlarını inkişaf etdirməyə kömək edir. Cənubi Koreya hökuməti tələbə vəzifələrini qeyd etmək olar.

Cənubi Koreya təhsilə çox ciddi ya-naşan ölkələrdəndir. Eyni zamanda Böyük Britaniya, ABŞ, Kanada və digər Avropa ölkələri ilə müqayisədə təhsil təşəbbüsi istinad etmək üçün istifadə edilir. Bu yanaşma şagirdlərdə problem-lərin həllində iştirak edən bilikləri, tənqid və analitik düşünmə kimi idrak bacarıqlarını inkişaf etdirməyə kömək edir. Cənubi Koreya hökuməti tələbə vəzifələrini qeyd etmək olar.

sadələşdirməklə, orada təhsil almış və qalmış, işləmek istəyen məzunlara məşğulluq dəstəyi göstərməklə daha çox gənci bu ölkədə təhsil almağa sövq edir. Daha çox acəni tələbə qəbul etmək üçün bir çox Cənubi Koreya universitetləri müxtəlif beynəlxalq tələbə təqədiləri təklif edirlər. Bundan əlavə, ölkənin sabit iqtisadi vəziyyəti tələbələr üçün etibarlı seçim hesab olunur. Bu ölkənin ali məktəbləri həyat, təbiət elmləri, mühəndislik, yer elmləri, ığlim deyişikliyi, ətraf mühit mühəndisliyi, biotibbi mühəndislik, istehsalatda mühəndislik, aerokosmik mühəndislik, nüvə mühəndisliyi, memarlıq və dizayn sahələri üzrə yzlərlə STEM ixtisasları təklif etməklə yanaşı ən yaxşı öyrənmə təcrübəsi nümayiş etdirir. STEAM layihə əsaslı öyrənməyə diqqət yetirməklə incəsənət, dizayn və texnologiya, animasiya və səs mühəndisliyi, kodlaşdırma, robot texniki, illüstrasiya, 3D animasiya, multi-mediala rəqəmsal rəssamlar, qrafik dizaynerləri, sənaye, interyer, dəb dizaynerləri, memarlar, programçılar və digər peşə sahibləri hazırlanır.

Dünənəcə sosial media mühəndisliyi, maşınçayırma və elektrik mühəndisliyi sahələrində peşəkarlara böyük tələbat var. Bir qayda olaraq, işsgötürənlər IT və texnologiya bacarıqları olan namizədlərə böyük dəyər verirlər. Eyni zamanda, müxtəlif sektorlardakı mühəndislərin komanda şəklində işləmek bacarıqlarına xüsusi önem verilir. Şirkətlər və təşkilatlar problemləri təzərələrən biri kimi dəyişdirilir. Dünənəcə meşhur STEM/STEAM yönümlü ixtisaslar təklif edən Cənubi Koreya ali məktəblərindən Koreya Qabaqcıl Elm və Texnologiya İnstitutunu, Koreya, Seul Milli Elm və Texnologiya, Hanyang, Sungyunkwan, Yonsei, Pohang Elm və Texnologiya, Pusan Milli və s. universitetlərini qeyd etmək olar.

Cənubi Koreya təhsilə çox ciddi ya-naşan ölkələrdəndir. Eyni zamanda Böyük Britaniya, ABŞ, Kanada və digər Avropa ölkələri ilə müqayisədə təhsil təşəbbüsi istinad etmək üçün istifadə edilir. Bu yanaşma şagirdlərdə problem-lərin həllində iştirak edən bilikləri, tənqid və analitik düşünmə kimi idrak bacarıqlarını inkişaf etdirməyə kömək edir. Cənubi Koreya hökuməti tələbə vəzifələrini qeyd etmək olar.

Lamiya ƏLIMƏRDANOVA